

Avtomatik identifikasiya

ŞTRİXLİ KODLAŞDIRMA

ÜMUMİ MÜDDƏALAR.

**GS1 ƏMTƏƏ NÖMRƏLƏNMƏSİ
SİSTEMİNDƏ ƏMTƏƏ NÖMRƏLƏRİNİN
FORMALAŞMASI, VERİLMƏSİ,
QEYDİYYATI VƏ VURULMA QAYDALARI.**

AZS 349 - 2009

Rəsmi nəşr

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

B A K I - 2009

MÜQƏDDİMƏ

1. «QSI Azərbaycan» MMC tərəfindən İŞLƏNİLİB və TƏQDİM EDİLİB.
2. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitənin « 04 » _____ 02 _____ 2009-cı il tarixli _____ 007 _____ sayılı ƏMRİ ilə TƏSDİQ EDİLİB və QÜVVƏYƏ MİNİB.
3. İlk dəfə TƏDBİQ EDİLİR.
5. İlk yoxlama müddəti 2014-cü il, dövrü yoxlama 5 ildir.

Bu standart Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitənin icazəsi olmadan tam və ya hissə-hissə yenidən çap oluna, çoxaldıla və yayıla bilməz.

Mündəricat

1. TƏTBİQ SAHƏSİ.....	1
2. NORMATİV İSTİNADLAR.....	2
3. TERMİNLƏR VƏ TƏRİFLƏR.....	2
4. ÜMUMİ QAYDALAR.....	3
5. GS1 ƏMTƏƏ NÖMRƏLƏNMƏSİ SİSTEMİNDƏ ƏMTƏƏ NÖMRƏLƏRİNİN FORMALAŞMASI, VERİLMƏSİ, QEYDİYYATI VƏ VURULMA QAYDALARI.....	5
5.1. GS1 beynəlxalq əmtəə nömrələnməsi sistemində əmtəə nömrələrinin formalaşması və verilməsi qaydaları.....	5
5.2. GS1 əmtəə nömrələnməsi sistemində əmtəə nömrələrinin verilməsi, qeydiyyatı və nəzarət qaydaları.....	7
5.3. Ştrixli kodların vurulma üsulları.....	10
6. ŞTRİXXOD SİMVOLLARININ QURULMA PRİNSİPLƏRİ.....	11
6.1 Ştrixli kodda məlumatın təqdim olunması.....	11
6.2. Ştrixli kodun strukturu.....	13
6.3. Ştrixkod simvolunun qurulması.....	15
Əlavə A. GS1 üzvlərinin ölkə prefikslərinin 01.12.2008 tarixinə olan siyahısı.....	17

**Avtomatik identifikasiya
ŞTRİXLİ KODLAŞDIRMA**

AZS 349 - 2009

Ümumi müddəalar.

**GS1 əmtəə nömrələnməsi sistemində
əmtəə nömrələrinin formalaşması,
verilməsi, qeydiyyatı və vurulma qaydaları**

**Автоматическая идентификация
ШТРИХОВОЕ КОДИРОВАНИЕ
Общие положения.**

**Порядок формирования, присвоения,
регистрации и нанесения товарных номеров
в системе товарной нумерации GS1**

Automatic identification.

BAR CODING

Basic principles.

**The order of formation, assignment, registration
and printing the trade item numbers in GS1
article numbering systems**

Tətbiq edilmə tarixi « 15 » 02 2009-ci il

1. TƏTBİQ SAHƏSİ

Bu standart ştrixli kod əsasında obyektlərin qeydiyyatı üçün avtomatik identifikasiya metodunu tətbiq edən yaranaçaq və ya işləyən texnologiyalara şamil edilir.

Standart müəyyən edir:

- kodlaşdırma obyektlərinə olan ümumi tələblər və kodlaşdırma obyektlərinin ştrixkod simvolu şəklində göstərilmə prinsipləri;
- beynəlxalq əmtəə nömrələnməsi sistemini istifadə edərək məhsullarını ştrixkod simvolları ilə markalayan sahibkarlıq fəaliyyəti subyektlərinin(sonra müəssisə) qeydiyyatının ümumi qaydaları;
- müəssisə və onların bölmələri üçün beynəlxalq qlobal prefikslərin verilməsi və yerləşmə kodlarının formalaşması qaydaları;
- hər növ əmtəə məhsulu üçün EAN ştrixli kodunun rəqəmsal mənasının formalaşma qaydaları;

- EAN kodunun yenidən baxılma və ləğvetmə qaydaları;
- ştrixkod simvolunun tərtibatı və vurulmasının ümumi prinsipləri.

Standartın qaydaları GS1 beynəlxalq əmtəə nömrələnməsi sisteminin tələblərinə uyğundur.

Bu standartın tələbləri Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisələr, idarələr və təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti subyektləri-vətəndaşlar üçün məcburidir.